

# ƏDƏBİ HƏYAT



Vaqif YUSİFLİ,  
filologiya elmleri doktoru

I məqalə

Əliağa Kürçaylı ile şəxsən tanış deyildim. Amma elə tələbəlik illərindən başlayaraq bütün şeir kitablarını elde etmiş və bir oxucu kimi onun çoxsaylı pərəstişkarlarından birinə çevrilmişdim. Yetmişinci ildə Filarmoniyanın yay klubunda Əliağa Kürçaylinin "Poeziya gecəsi"ndə onun öz dilindən şeirlərini eşitdim. Musiqili Komediya teatrında onun "Ləpələr", "Nənəmin şahlıq quşu", "Boşanaq, evlənərik" pyeslerinin tamaşaçısı oldum. Sonralar, ədəbi aləmə qoşuşduğum illərdə mən onu Yazıçılar Birliyində, ədəbi məclislərdə, şeir gecələrində, hətta küçədə, yolda dəfələrlə gördüm. Amma yaxınlaşmağa, onunla tanış olmağa cəsarət etmədim. 1979-cu ilin dekabrında - "Azərbaycan jurnalı"nda təzəcə işə götürülmüşdüm - Kürçaylı bu jurnalın redaksiya heyətinin üzvü idi. Bir gün Ə.Kürçaylı redaksiyaya gəldi. Eşitmışdım ki, xəstədir, Moskvadan-müalicədən təzəcə qayıtmışdı. O, içəri girdi, hamımızla salamlaşdı, sonra baş redaktorun otağına keçdi. Bu mənim Ə.Kürçaylı ilə sonuncu "görüşüm" oldu. Fevral ayında o, dünyasını dəyişdi. İndi təessüf edirəm, yanıb-yaxınlıram, mən Ə.Kürçaylı ilə görüşə bilərdim. Məni düşündürən, sərf onun yaradıcılığı ilə bağlı suallar verərdim ona.

Otuş səkkiz il keçir onun vaxtsız vəfatından. Əlli iki il yaşadı, ömrünün son illərində sağalmaz bir xəstəliyə tutuldu, üzgözdürən sağlamlıq yağan, yanaqlarının qırmızılığı əskilməyen bir insanın ölümüne indi de inanmırıam.

Əliağa Kürçaylı necə şair idi, bir şəxsiyyət kimi onu başqalarından fərqləndirən hansı özünəməxsus xasiyyətləri vardı? Mən Ə.Kürçaylı haqqında həm onun sağlığında, həm də vəfatından sonra qələmə alınan bütün yəziflərlə tanış oldum. Və gözlərim qarşısında ŞAIR-SƏXSİYYƏT ƏLIAĞA KÜRÇAYLI obrazı canlanıdı.

Əliağa Kürçaylı mühabibədən sonra ədəbiyyata gələn nəslin sırasında idi. O nəsil böyük Səməd Vurğunun qayığını, mənəvi dəsteyini hiss edirdi. 1976-ci il, "Azərbaycan" jurnalının 2-ci nömrəsində Ə.Kürçaylinin "Səməd Vurğun taleyimizdə" xatire yazısında Səməd Vurğunun onun həyatında, şairlik taleyində necə önemli rol oynadığından söz açır.

1946-ci il. Salyan dram teatrında mühasib işleyən, amma ürəyi, hissi, duyğusu şeirlər dulu Əliağa Kürçaylinin - on səkkiz yaşlı bir cavanın "Azərbaycan gəncləri" qəzetində "Sənin gözlərin" adlı ilk şeiri çap olunur. Həmin gün özünü dönyanın ən xoşbəxt bir adamı sanan Əliağanın gələcək uğurlarının başlanğıcı qoyulur.

1947-ci ilin iyun ayı. Salyan rayon partiya komitəsinin birinci katibinin qəbulu. Katib ona bir məktub oxuyur. "Rayon partiya komitəsinin birinci katibi Məmməd Bağırov yoldaşa. Gənc şair Əliağa Kürçaylı bir həftəlik çörek kartockası ilə təmin edib, 1947-ci ilin ayının 16-da Yaziçılar İttifaqında keçiriləcək gənc yazıcların birinci respublika müşavirəsinə gələrmeyinizi xahiş edirik. Azərbaycan Sovet Yaziçıları İttifaqının sədri Səməd Vurğun".

Bu da Bakı. Yaziçılar İttifaqı. Cavan yazarlar bir-bir kürsüyə qalxır, ya ilk qələm təcrübələrini - şeirlərini, kiçik hekayələrini oxuyur, ya da Səməd Vurğunun suallarına cavab verirdilər. Səməd Vurğun şeir oxumaq üçün ona söz verir. "Ayağım ayağıma dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adı bir kəndli

balasına necə təsir edə bilər? Sifətim alişib yanır. Ürəyimin qanı gicgaşalarına vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkine Səməd Vurğuna baxıram.

- Danışım, ya şeir oxuyum?  
- Şeir oxu, natiqimiz onsuz da az deyil.  
"İlk bahar çıçayı" adlı şeirimi oxuyram.

Yadimdadır, güllələr şığıyb keçən zaman,  
Səni qanlı otların üzərindən dərdiyim.  
O ince tellerini mərəmələr biçən zaman  
Xatire dəftərimin arasına sərdiyim.  
Qayıtmışam cəbhədən, indi yena bahardır,  
Bitmişən çəməndə sən, ləçəklərin qan kimi.  
Üzündə nə həyacan, nə qorxu izi vardır,  
Mən qorudum güllədən səni qəhrəman kimi.

Şeiri oxuyub gah salona, gah da Səməd Vurğuna baxıram.  
- Birini də oxu.  
Bu, onun səsidi.  
Bu dəfə adını elan etmədən "Qurtardı" şeirini oxuyuram:  
Hərin alovu söndü

ədəbi işçi, şöbə müdürü, məsul katib kimi çalışdı, Azərnəşrdə və "Yazıçı" nəşriyatında işlədiyi 60-70-ci illərdə ədəbi həyatın en feal üzvlərindən biri de Əliağa Kürçaylı idi. Sağlığında 14 şeirlər, 4 tərcümə kitabları çapdan çıxan, pyesləri teatrarda tamaşa yoxulmuşdur. Ə.Kürçaylı artıq yetkin bir şair və tərcüməçi kimi tanınır. Onun yaradıcılığı tənqidçilərin və qələm dostlarının diqqətindən kənarda qalmır. Ə.Kürçaylı etiraf edirdi ki, onun bir şair kimi formalaslaşmadı. Səməd Vurğunla yanaşı, Süleyman Rüstəmin də böyük rolu olub. Süleyman Rüstəmin Ə.Kürçaylinin "Kənd işiqları" poemasını bəyənmiş və ona demişdi ki, sən gün-gündən inkişaf edirsən. Görkəmli tənqidçi Əkbər Ağayev 1970-ci ildə Ə.Kürçaylinin "Seçilmiş əsərləri" kitabı haqqında çox dəyərli bir məqalə yazmışdır ("Yetkinlikdən kamiliyyə"). Bu məqalə ədəbi tənqidin Əliağa Kürçaylini etiraf etməsinin bariz nümunəsi demək idi. "Seçilmiş əsərlər" in müəllifi Ə.Kürçaylinin bir şair kimi inkişafı təbii yolla gedir, istedəti orijinaldır, kitabdan kitaba daha da parlayır və öz yeni xüsusiyyətlərini bürüzə verir". Anadan olmasına

Yetimlik səkmisəm...  
Bəlkə yetimlik  
Bələ sərt yoğurub təbiətimi.  
Yədiyim dərd olub, bir də ki yemlik  
Fəqət qorunuşum heysiyyətimi.  
Yerimdən durmuşam dan qızaranda  
Bəzən naharımı əvəz edib şəm.  
Özgə uşaqları konfet soranda  
Mən konfet yerinə barmaq sormuşam.

İmamverdi müəllim Ə.Kürçaylı-ən yaxın dostu ilə son görünüşünü belə xatırlayır: "1980, 8 fevral. Yanına kimsəni buraxmırıdilar. Qapının zəng düyməsi kağızla örtülmüşdü. Şəhər xanım və Ülfət məni içəri dəvet etdi. Aman Allah. Bu Əliağa idimi? Bircə yuxarı dərtləmiş qaslarının qapqara rəngi dəyişməmişdi. Sifetində həyatı eləmət yox idi. Əllər,ollar, qupquru.. Nədənsə mənə elə geldi ki, heç nə üçün, heç kim qarşısında, heç vaxt əyliməyən meğrur Əliağa mehz indi-ölümle əlbəyaxa olduğu məqamda ölüme meydan oxuya-oxuya yaşamaq üçün insanlardan imdad istəyir. Birdən, yaddaşında itirdiyini tapmış bishə adamlar kimi sifetində güclə sezikən ani bir tərəniş hiss

## XATIRƏLƏRDƏ, ÜRƏKLƏRDƏ YAŞAYAN ƏLIAĞA KÜRÇAYLI

Gedənlər geri döndü.  
Çölməm əkilməməkdən  
Qəlbim dardan qurtardı  
İntizardan qurtardı.

Şeiri oxuyub qurtaran kimi, birbaşa danışığa keçirəm. Səməd Vurğun qəflətən sözümüz kəsir.

- A bala, harda oxuyursan?  
- Oxumuram.  
- Harda işləyirsən?  
- Dəmir yolunda.  
- Nə işində?  
- Hesabdar.

Salondakılar gülüşür. Mən tez əlavə edirəm:

- Hesabdar idim. İndi fəhle işləyirəm.  
- Gəl səni düzəldim universitetə.  
- Götürməzlər.  
- Niye?  
- Kamal attestatim yoxdur. Mən 9-cu sinfi bitirmişəm.

Rəyasət heyətində oturanlardan kimse əylib onun qulağına nəsə deyir. Görünür, Səməd Vurguna kamal attestatı olmadan universitetə qəbul edilməyin qeyri-mümkin olduğunu söyləyir.

- Uşaq oxumalıdır.  
Sonra məne baxır".

Məhz Səməd Vurğunun dəstəyi və köməyi ilə Əliağa Kürçaylı Salyandan Bakıya köçür, fəhlə-gənclər məktəbinin son sinfini bitirir, ADU-nün filologiya fakültəsinə daxil olur. Yenə S.Vurğunun dəstəyi ilə Moskvaya-Qorki adına Dünya Ədəbiyyatı institutuna göndərilir, amma sehhəti ona imkan vermədiyi üçün Bakıya qayıdır, ADU-da təhsilini davam etdirir. Səməd Vurğunun qayığını o, sonralar da hiss edir. Xalq yazıçısı Hüseyin Abbaszadə yazar ki: "1954-cü ildə o, "Muğan axşamları" adlı poema yazmışdır. Əliağa poemanı rusca çap olunmaq üçün "Literaturniy Azerbayjan" jurnalına təqdim etmişdi. Jurnalın baş redaktoru İmran Qasimov əsərə rəyini bildirmək üçün Səməd Vurğuna vermişdi. Bir gün Əliağanın sevincinin həddi-hüdudu yox idi. İmran Qasimov onu çağırıb demisi ki, Səməd Vurğun poemanı bəyənib, çox müsbət rəy yazıb".

Əksər cavan şairlər o illərdə Səməd Vurğun yolunu tutur, onun kimi yazmağa can atırdılar. Hətta təqlid edirdilər onu, amma illər keçdikcə hərə öz yolunu tapır, öz fərdi üslubunu yaradır. Əllinci illər bu mənada Əliağa Kürçaylinin özünü təsdiq etmək, axtarış illəri olur. "Kommunist", "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" qəzetlərində, "Azərbaycan" və "Literaturniy Azerbayjan" jurnallarında

nin 50 illiyi münasibətile ən yaxın dostlarından biri-Qabil yazmışdır ki: "Siz hansı mövzuda şeir yazırsınızsa yazın-oxucuları düşündürən mətləblərə toxunur, həmin mətləblərə öz üslubunuza məxsus ustalıqla poeziya dilinə çevirirsiniz". Xalq yazıçısı İlyas Əfəndiyev Ə.Kürçaylinin "Daşlar" silsiləsi şeirlərini "müasir fikrin, müasir hissələrin qüvvəti telətümündən doğan həqiqi poeziya" nümunələri kimi dəyərləndirirdi: "Dostum Əliağa! Sənin bu il "Ədəbiyyat və incəsənət" qəzetində çıxmış "Daşlar" silsiləsi ona görə mənənə çok təsir elədi ki, "daşların laj baxışında" mən əsl insanın, həyatı çıraq kimi xalq üçün yanınan insanın kədərini duydum. Daşa dönmüş fədakarlığını duydum. Elmi-texniki inqilab əsri bizim müasirimizin poeziyyaya, sənətə olan tələbini, onun bədii-estetik zövqünü çox dəyişmişdir və mən çox şadam ki, sən istedadlı bir şair kimi bunu hiss edirsən. Bu hiss sənin poeziyanın en yaxşı nümunələrinə yeni, məhz bizim əsrimizə məxsus təzə bir ahəng, təzə bir ruh mərkədədir".

Ə.Kürçaylinin yaradıcılığı haqqında yazılara sayı çoxdu. Təkçə sağlığında deyil, ölümündən sonra da o, unudulmadı. Bəkir Nəbiyev, Nəbi Xəzri, Elçin, Xəlil Rza Uluturk, Mahmud Mahmudov, Sevda Əliyeva Kürçaylı poeziyasından söz açıdalar, vaxtsız vəfatına təssəffünlər.

Bəs insan kimi necə xatırlanır? Muğan elinin mənəvi ağsaqqalı (ruhu şad olsun) İmamverdi Əbilov (o, canlı ensiklopediya idi) Əliağa Kürçaylı haqqında gözəl bir xatire yazıb. Onu təkçə şair kimi deyil, həm də həssas qəlbli bir insan kimi xatırlayır İmamverdi müəllim.

"Bu, həmin Əliağa idi ki, 1945-ci ildə Salyan stansiyasında onunla qarşılaşanда uşaq kimi ağlayan görmüşdüm. Qucaqlaşdıq, göz yaşının səbəbini soruştum. Stansiya binasının tiniñən səykənib hönkürən on-on iki yaşlı oğlunu göstərdi, sonra titrək səsle nağıl elədi ki, həmin uşaqın atası mühəribədən qayıtmayıb, xəstə anasını, nənəsini və özündən kiçik bacısını dolandırmaq üçün gecələr yattı, səhəri Aqquşa çayının üstündə açır ki, üç-dörd balıq tutub satınsın, evdəkiliərə ruzi pulu qazansın. Bu gün, hansı namədsə onun balığını oğurlayıb, uşağı belə ağlar qoyub. Kaş əlimə düşəydi o dəyus".

Əliağa Kürçaylinin çox kövrək, sevincə də, qeme də şərək bir insan olduğunu, kimsəsizlərə hayan durduğunu İmamverdi müəllim döñə-döñə xatırlayır. Onun uşaqlığı və ilk gənclik illəri maddi ehtiyac içində keçib:

etdim. Qupquru dodaqlar zorla bir-birinə yaxınlaşdı, elə bil qeybdən gələn qırıq-qırıq kəlmələr eşidildi: "Ge-di-rəm, el-oğdu. Məndən sə-nə emanət.." Sözünü aradı deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözler yavaş-yavaş qapanıd.."

Xatirələr çoxdu. Hamısında Kürçaylıya böyük məhəbbət hissi yaşayır. Xalq şairi Xəlil Rza Ulutürk yazar ki, böyük rəssam Mikail Abdullayev Nəsiminin portretini yaradarkən ondan altı yüz il sonra özürsürlərən, qaslaşanlarından istifadə etmişdir. Xalq şairi Nəbi Xəzri yazır ki, biz Əliağa ilə birlikdə Yaziçılar İttifaqının Rəyasət heyətinə ərizə yazdıq ki, Sergey Yeseninin kitabını nəşriyyat planına salmaqdə bizə kömək etsinlər. Rəyasət heyətinin iclasında hörmətli yaziçilərdən kimse təklif edir ki, Nəbi Xəzri də, Əliağa Kürçaylı da İttifaqdan çıxarılsın, ona görə ki, S.Yesenin öz şeirlərində əxlaqsızlığı vəsf edib, əxlaqsız şairi tərcümə edənlər də elə əxlaqsızdır. Yaxşı ki, İlyas Əfəndiyev o yazıçının cavabını verib.

Yeri gelmişən, burada qeyd etməyi lazımlı bilirəm ki, Əliağa Kürçaylı nadir istədə malik tərcüməçi idi. Onlara rus və dünya ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifiyi. Elə ikicə nümunə göstərmək kifayətdir. Dahi italyan şairi Dantin "İlahi komediya"ını, rus şairi S.Yeseninin şeirlərini, poemalarını dilimizdə sanki azərbaycanca yazıblamış kimi səsləndirib və bu tərcümələrin elə bilirəm, alternativi -əvəzi yoxdur.

Bu yazıda xatirələr işığında Əliağa Kürçaylini yad etdim. Onun bir şair və tərcüməçi kimi bənzərsizliyindən, nəğmələrindən, bir publisist kimi fəaliyyətdən söz açmadım. Onsuz da onu sevənlər çoxdur, şeirləri indi də oxunur. Kürçaylı poeziyasını təbliğ etməyə ehtiyac duymadım. Amma son olaraq bu yazını onun çox sevdiyim bir şeiri ilə bitirmək istəyim:

Sən mənə ömrüm boyu  
Bir bulanıq Kür suyu,  
Bir söyüd yarpağı ver.  
Canımdan əziz olan,  
Üstündə çiçək solan  
Şor Muğan torpağı ver.  
Mən onda hara düşsəm,  
Hansı diyara düşsəm  
Deyərəm vətəndəyəm.  
Sən ey Milim, Muğanım  
Doğma Azərbaycanım  
Deyərəm ki, səndəyəm!